

**Kimsə belə bir söz deyib:**  
“Böyüklerin sada görkəmi bizi aldadır.  
Onları öz böyüklik gücündə görə  
bilmirik.”

Bu sözün monasi haqqında düşünərək adımları fikrində belə bir sual da dolaşır: “Böyüklik” - deyində nəyi başa düşməliyik, “böyükliyün” meyari nədir? Yaş-görkəmli, savad-dünyagörüşmə, monov təmizlik-alıcınlıqlı, əlaqətəriyim, sadəlik-tovazəkarlıqlı, ədalət-objektivlikmi? Ya bəlkə bir qeyri keyfiyyət, xaxud sadaladığımız ali insani keyfiyyətlərin hamısı? Nə deyim?..

Bir onu deyə bilərəm ki, əvvələ, hor seyin yerini bilən, iş, ailə, dostluq, qonşulq münasibətlərində harmoniyani qoruya və üzərinə dəşən vozifələri layiqinə yerinə yetirən, hor seyin fəvqündə durub tömənnəsiz yaxşılıq etməyə, insani nümunə göstərməyə çalışan adamları sövqi-təbii “böyük” gözündə görür, hörəmt, saygı göstəririk. İkincisi, var-dövlət, titul-mənəsob sahibi olmağın, ya hansısa “Həsonaga” ilə qohumluğundan “böyüklik” anlayışına qotiyən dəxli yoxdur. Mən buna canlı misal kimi, hor gün görüsüb hal-ohval tutduğum, bir kabinetdə ayləşdiyim Rauf müəllimi xatırlada bilərəm. Bildiyim qodor, bugün-sabah sokson üç yaş olacaq bu alim sokson üç günlük etiyat xorchiyo malik deyil. Dar gündə üz tutacağı varlı, vozifəli simsarı yoxdur. Nə iləni yuvasından çıxaran dilə-fəla, nə bir vurub-tutan helmə-əmələ malikdir. Ailo hayatı da qurmayıb, tokdır. Elə ilk tanışlıqlandan tələden gələn çarçisizlik sindromu ilə baş-başa qalmış fəgir bir insan təsiri bağışlayır. Bununla belə, onu tanıyanlar istəkli doğmalarını, nüfuzlu ağsaqqallarını görmürək kimi sevinirlər, hörəmtələ hal-ohval tuturlar, foaliyyətlərində üzləşdikləri çətinliklərlə bağlı cəkinmədən sual verir, məsləhət alırlar.


Akademik İsa Həbibbəyli yazar: “Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi müəssisələrindən olan Nizami Gonçəvi adına Ədəbiyyat İnstitutunun inkişafında böyük xidmətləri olmuş görkəmli alimlərə yanaşı, bu elm ocağında çalışan sədo elm adamlarının da özünəməxsus yeri və rolu vardır. Filologiya üzrə fəlsəfa doktoru, dosent Rauf Sadixov özünün somorəli elmi foaliyyəti və şəxsi nümunəsi ilə Ədəbiyyat İnstitutunun salnaməsinə öz adını yazmışdır”. (“Sonatın izi ilə”, Bakı, “Elm və təhsil”, 2020, s.3).

Rauf Sadixovun hayat və foaliyyətinə nozor yetirən akademik elə sözünün əvvəlindən “sədo elm adamı”, “somorəli elmi foaliyyəti” və “şəxsi nümunəsi” fikirlərini vurgulayır.

Xaxud, Əli Rza Xələfli onun yaddaşına yazılmış obrazını belə təsvir edir: ....Söz verilir Rauf Sadixova, filologiya üzrə fəlsəfa doktoru. - Beləcə də elan edildilər. Bir az qocaahəngi, bir az da ilk baxışda əqsənlilik bağışlayan hərəkətləri ilə xoş toosşurəti dağıdan bir görkəmli tribunaya goldı. İlk cümlələrini də demək olar ki, anlamadım. Ancaq hiss etdim ki, o, necə doqquq və aydın müləhəzərlərə qoyulan mövzunun içərişlərinə doğru yerişir... Beləcə bildim ki, bezon zahiri görkəm, konardan görünüş insanı necə aldıda bilərmiş... Olbottu burada aldanma, aldatmaq anımları da sərtidir. Bu kişi Tanrıının boxş elədiyi tale yoluñ formatında görünür, onu qavramaq, duymaq və dərk etmək artıq onu əhatə edənlərin özünüñ keyfiyyətidir.” (“Kredo” qəzeti, 17 may 2018.)

# SADƏNİN BÖYÜKLÜYÜ

(*Yaxud intellektiv missiya,  
yoxsa xarakter yaşantısı?*)



Bu da saytların birində Rauf müəllimin ünvanına deyilmiş ürək sözlerindən bir parça: “Rauf müəllim, son bir neçə ilə Sizin nə qədər güclü olduğunuzu anladım. Siz heç bir qarşılıq gözlömədən başqları üçün fodakarlıq etməyi bacarınan inansınız... Görünür, Allahla görünməz bir əlaqəniz var. Allah həyatınızın hə addımdında Sizi hidayət edir....”

Öləndən gəldiyi qodor yaxşılıq etməyo adıtkar Rauf müəllim həqiqəton də sədo bir həyat yaşayıb: 1941-ci il aprelin 29-da Bakıda anadan olub, əşəqləq həyatını mühərribə ağırları içində keçirib. Bakının 7 nömrəli orta məktəbində oxuyub, Bakı Dövlət Universitetində filologiya ixtisası üzrə ali tohsil alıb. 1968-ci ilən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gonçəvi adına Ədəbiyyat İnstitutunda elmi foaliyyəto başlayıb. Artıq, ömrünün 55-ci ilindən ki, ədəbiyyatşunaslıq elminə sərf edir.

Rauf Sadixov XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı, dövri mətbuatı və teatr tarixinin, habelə mədəni-maərif comiyyətlərinin foaliyyətinin yorulmaz tədqiqatçısı, istedadlı və təcrübəli mənbəbünsəs-alımdır. Müxtəlif elmi möcəmu və toplularda yüzlərə məqalo dorcə etdirib.

“Cəfər Cabbarlı yaradıcılığının ilk dövrü” (1985), “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli teatr” (2006), “Hacı İbrahim Qasımov” (2006), “İlyas Əfəndiyevin ilk dramlarının sohne tacəssümü” (2008), “Sonatın izi ilə” (2010) kimi bir-birindən dəyərli kitab və monoqrafiyaların, “İrvandı Azərbaycan mətbuatı” kimi fundamental araşdırmanın müəllifidir. Onur ötmən əsrin əvvəllərində dövri mətbuat orqanları (“Məlumat”, “İqdam”, “Kəlniyət”, “İbəsiröt”, “Molla Nosroddin”, “İşrad” və s.) ilə bağlı tərəfdarlılıqları ermənilər tərəfindən tərdilən qırğınların soyqırırmə mahiyyətinə ifşa etmək üçün də faydalı olmuşdur.

Rauf müəllimə “böyüklik” nüfuzu

gotiron dəha bir neçə xarakter keyfiyyəti

haqqında söz açmaq istərdik.

Adamların üzüñə hansi üz, hansi əhval-ruhiyyə, hansi hiss-duyuğu ilə çıxırsa, o üz, o əhval-ruhiyyə, o hiss-duyuğu ilə də qarşılardır Rauf müəllim. Heç şübhəsiz ki, belədir! Heç kəs çörəyi qulağına yemir və ondan ona verdirdiyindən artıq ala bilməzən, hətta Allahın qurucu salamımda. İnsana sevgi, hörəmt, qayğı Rauf müəllimin heç vaxt usanıb-qocalmayan, yorulub-yolundan qalmayan təbii-xarakter keyfiyyətidir. Yəni, “böyüklik” hor hansi ideya, mübarizə, məqsədən hasılə yetmədiyi kimi, intellektiv missiya, vozifə, öhdəliyi də ola biləm, o, təleyin hor kəs bəxş etmədiyi qismət, təbii xarakter yaşantısındır, insanın inşanlıq inamı, etiqadıdır. Hassas müşahidə qabiliyyətinə malik qələm dostumuz Əli Rza Xələfinin qeyd etdiyi kimi: “Rauf Əkbər oğlu köklü, özüllü

kısidır”. Yəni bu kişinin böyüklüyü kökən, görüb-götürəndən, bünövörəndən, süssüz quyuya ha su tək, o, sulu ola biləz.

Həmkarım - filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Alxan Bayramoğlu vaxtıla yazdı “Talestin formatında” (“Kredo” qəzeti, 7 iyun 2018-ci il) adlı möqalədə Rauf Sadixovun daxili aləminin obrazını yaratmağa çalışırdı: “Səf və somimi, kristal, həyadı dayıymız xarakteri və mövqeli, olından golən yaxşılıqları tömənnəsiz şəkildə hor kəs osırgəməyən bir adam...” “Hind kino ulduzu Rac Kapuru xatırlanmış yapışığı üz cizgileri və xəsif, nuranı gülüşü ilə maraqlı, adamı özüñə cozb edən bir insan...” “Sanki tömənnəsiz yaxşılıq üçün yaranmış adam...” Yəqin ki, Rauf müəllimi tənyanınlar o vaxt olduğu kimi indi də homin setiriləri oxuyarkən onun məsum, nuranı simasını, xəsif töbəsəməsini gözləri qarşısında canlandırıb gülüşünəcəklər.

Rauf müəllim eyni zamanda pedagoji foaliyyətlə möşəkülmüş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deməkla gələcək müətəssislərin hazırlanmasına özünəməxsus təhfi vermişdir. Mən orada çalışan müəllim yoldaşlarının və bir vaxtlar dərs dediyi toləbələrinin onu necə məhrəbişlərə aşqşlamalarını dəfələrə müşahidə etmişəm.

Yorulmaz tədqiqatçı bu gün də foaliyyətini davam etdirir. Nəinki öhdəsinə düşən tapşırıqları yerinə yetirir, hətta saralıb-kövrəlməş arxiv sonadaları ilə, kəhənələşib ilə dərc edilmiş qəzet və jurnallarla işləyən tədqiqatçıların qarşılıqlı çətinliklərə bağlı sual və müraciətlərini cavabsız qoymur. O, AMEA-nın müxbir üzvü Öziz Mırahəmov, professor Kamran Məmmədov, Nazim Axundov, Ağarəfi Zeynalov, İsləm Ağayev kimi unudulmaz şəhərələrindən öyrəndiyi dövri mətbuat materiallarını və arxiv sonadalarına istinad etməkli elmi müləhəzər yürütmək əsasının inkoliklərinin indi öz xələflərinə əyridir. (Yeri golmışkon, onun XX əsrin ovvəlləri dövri mətbuat orqanları (“Məlumat”, “İqdam”, “Kəlniyət”, “İbəsiröt”, “Molla Nosroddin”, “İşrad” və s.) ilə bağlı tərəfdarlılıqları ermənilər tərəfindən tərdilən qırğınların soyqırırmə mahiyyətinə ifşa etmək üçün də faydalı olmuşdur.)

Rauf müəllimə

“böyüklik” nüfuzu

gotiron dəha bir neçə xarakter keyfiyyəti

haqqında söz açmaq istərdik.

Sədo elm adamı böyük arzularla, möhtəşəm ideallarla yaşıyır:

“Ortaq mədəniyyətə malik türk

xalqları bir-birlər ilə əmsiyyət zamanı rus

dilindən, ya qeyri bir dildən yox, orta-

türk dilindən istifadə etmildirlər.”

“Comiyətənə tonqid və özünüñən qida-

yol aqılmaqdır, torif zoifliyi görəməliyə,

tonqid isə onu aradan qaldırmaga xidmət

edir. “Yaşasın tonqid! Rədd olsun torif!” -

- beləcə də yazar.

“Azərbaycan telekanalları əsil sonət

nümunələrinin toblığatışına, ədəbiyyatın,

incəsənətin vasitəsilə estetik təbiyə,

görüb-götürən vasitəsinə çevriləməlidir!

Teleməkanı toimizləməyin çoxdan vaxt-

çatıb.”

“Təklik faciə deyil. Faciə insanların

əhatəsində yaşadığın halda özünü töv-

hürət etməkdir”.

Davamı 7-ci səhifədə

# SADƏNİN BÖYÜKLÜYÜ

*(Yaxud intellektiv missiya,  
yoxsa xarakter yaşantısı?)*



**ŞƏKİLDƏ:** Rauf Sadixov doğma nəvəsi yerində görüb mehr bağladığı qardaşı nəvələril Anar və Fəridə.

## Əvvəli 6-cı səhifədə

"Hansi dövrə olur-olsun, qazanılmış yaxşı ənənələri davam etdirmək lazımdır. Məsolən, əvvəllor kollektivçilik daha güclü idi, hətta xeyrə-şərə yiğisib bir yerdə gedirdik, indi isə parakondolik və fərdiyətçilik yaranıb. Əlaqə imkanlarının genişlənməsinə baxmayaraq başımızda galonlarda gec xəbor tuturuq."

Əlbəttə, həyatda mütləq bədbin insan olmadığı kimi mütləq nikbin insan da yoxdur. Biz bəzən bu faşir insanın nəyo gərəsə üşyankar etiraz səsini da eşidirik, bu da onun ağısaqqalyano bir şəkildə, "özünüzü yüksədirin!", "ağ eləməyin!" hökmü, ədasi, xəbərdarlığıdır.

Sədənət adamı həm də daxil azadlığından doğan sərbəst düşüncələri ilə maraqlı yaradır. Ümumiyyətlə özünəxas təbioti, xarakter xüsusiyyətləri onun böyüklüyünü tamamlayan elementlərlə zongindir. Əgər kimse əlindəki əsanı yüngülənən təqquldada-təqquldada, xırda, ehtiyatlı addimlarla işə gələn Rauf Sadixovla qarşılaşılıb hal-ohval tutmaq istəsə və "necəson?" sualını verse, "pis", yaxud "pisom" cavabını alacaq. Əgər təmənnən yaxşılığına görə minnətdarlıq etən, yeno özünəməxsus zarafatlarından qalmayacaq: - Bu mənim səhvim olub - deyəcək. Hami 1936-37-ci illər repressiyalarına görə Mir Cəfər Bağırovu asib-kosdiyi halda o, bu prosesin SSRİ-nin hər yerində cərəyan etdiyini nəzəro çatdıracaq və buna görə M.C.Bağırovu Azərbaycan xalqının düşməni kimi tanıtdırmağa qarşı çıxacaq... Unudulmuş "Pravda" qəzetiñin ilk nömrəsinin çap olunmasının ildönümü münasibətiile Sovet

motbuati gününü xatırladacaq... Dünyasını dayışmış dostlarının doğum gününü yada salacaq... Çin beynəlxalq kommunist hərəkatının görkəmli nümayəndəsi Mao Tsedunun anadan olması münasibəti ilə Çin xalqını fabrik edəcək... Rauf Sadıqov parıltılı ideallara inanan (bu hətta sadolövhəcosına olsa belə) əqido adamıdır, sovet dönməndə sayılıb-seçilən kommunistlərdən olub, "partibiletim" günü bugün də qoruyub saxlayır. Söz düşəndə: "Mən bu biletin bir çoxları kimi yüksəliş, qazanc vasitəsi kimi almamışam, xalqa xidmət imkanımı genişləndirəcəyimi düşünüb almışam" -deyir.

Bununla belə, o heç vaxt zəmano adəmi ola bilməyib - sədənətin bir xarakterik xüsusiyyəti də saflıq və bitkinlik bositiliyini qoruyub saxlamasıdır. Zəmano adəmi ola bilməyənlərin isə çətinlik və problemi əskik olmur.

Rauf Sadixovu son günlərdəki qədər şad-xürrəm görməmişdim. Özünün dediyi kimi, qəloba sevincini iki dəfə yaşayıb - birinci dəfə dörd yaşı olanda almanın fəsizmi üzərində Qəloba münasibəti ilə (onda əlbəttə ki, çox balaca idi, hamının sevindiyini görüb o da sevinirdi), ikinci dəfə isə 83 yaşının içində connotməkan Qarabağımızın azad olunması tarixi hadisəsinə görə. "Ölmədik, bu günü də gördük. Allah xalqımızın qohrəman oğullarını var eləsin!" - Onun ürək çirpintilərini duymaq üçün - sevincə parıldayan gözlerinə baxmaq kifayətdir...

**ELÇİN MEHRƏLİYEV,**  
yazıçı-publisist,  
filologiya elmləri doktoru.